



**Elşən  
Mirişli**

*Gəncə şəhəri,  
tarixçi*

**Quba Qarapapaq xanları xanlıq  
yaradığı günden hakimiyət ba-  
şında iddilər.Qızılbaş dövləti (1501-  
1736) qəmizən komandanlarından  
olan Sultan Əhməd xan Qubada  
xan taxtına oturmuşdu.Xanlığın ya-  
ri-müstəqil dövlətliklə əsasını Sə-  
fəvi dövlətinin zəifləməsindən isti-  
fədə edən Hüseynləi xan 1726-ci il-  
de qoymuşdu.Hüseynləi xan Sultan  
Əhməd xan Qubalının oğlu idi.Na-  
dir şah Əfşərin ölümündən sonra  
xanlıq mərkəzi hakimiyətin zəifl-  
məsindən sonra müstəqil idarə  
olunmağa başlandı.**

#### Hüseynləi xan

Hüseynləi xan xanlıqda 1726-1758-ci illerde hakimiyətdə olmuşdu.1726-ci ilin sonunda Quba xanlığı Rusiya İmperatorluğu tərəfindən işğal olunmuşdu.1718-ci ildə öldürülən Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynləi bəy Quba xanı elan edildi.Ruslar xanlığı işğal edib bu bölgədəki Qızılbaş dövləti ordu komandanının səkkiz yaşındakı oğlu xanzadə Hüseynləi xanı taxta oturtular.Bəla ki,Rusiya İmparatorluğunun Xarici Siyaset Arxivində saxlanılan rəsmi sənəddə 1726-ci il oktyabrın 20-də Dərbəndə gəlmış Hüseynləi bəyin Rusiyaya tabeçiliyi qəbul edərək sədəqət andını içməsi bildirilir.Quba xanı nəinki öz naibləri vasitəsi ilə sadıq olmağı and içirdi,hətta rus qoşunlarına savaşa hər cür yardım etməyi,rus əsgərlərinə xanlıq ərazisində yerləşmək üçün mənzil ayırmayı da öhdəsinə götürürdü.Hüseynləi bəy Rusyanın açıq və ya gizli düşmənləri heç bir əlaqə saxlamayacağına da söz verirdi.

1726-ci il dekabrın 21-də Peterburqda Ali Məxfi Şurada Hüseynləi bəyin Rusiya himayəsinə (vassaliğına) qəbul edilməsi və onun Quba xanı təsdiq olunması məsəlesi nəzərdən keçirildi.Hüseynləi bəyin torpaqları Osmanlı İmperatorluğu ilə bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəye qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolgorukiye fərmanı göndərildi.Osmanlı Dövləti ilə sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynləi xanı Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qeyyimlər ayrıldı.Əfrasiyab naib,Fəraməz isə xan ordusunu komandanı oldu.Eyni zamanda xanlığın kəndxudaları və ağsaqqalları Hüseynləi xanla Rusiya İmperatricəsinə sədəqət andı qəbul etdilər.

**Rusları Qafqazdan qovan Na-  
dir şahın Əfşar İmparatorluğu (Xanə-  
dan-i Türkmaniyyə) rusları əvəz  
edəndə Quba xanı şahın hakimiy-  
yətinə itaat göstərdi.Məhz belə si-  
yasət nücasında,Nadir şahın yuri-  
şü zamanı 1734-cü ildə şah Hüseyn-  
ləi xanın idarəciliyinə əlavə olaraq Salyanı da vermişdi və beləlikdə Salyan Quba xanlığının birləşdiril-  
mişdi.1735-ci ildə qubalıların bir  
hissəsi Nadir şaha qarşı çıxıb,də-  
ğıştanlılarla güvənərək Xudat qala-  
sında Hüseynləi xanı mühasirəyə  
aldılar.Şamxal Xaspulad və Dər-  
bənd qalasının əfşar qəmizənun  
raisi onun yardımına gələrək,üs-  
yançıları dəf etdilər.**

1747-ci ilin iyun ayının 19-dan 20-nə keçən gecə Nadir şahın sui-qəsdələ öldürüləsindən sonra,Azərbaycanın bütövlüyü pozuldu.Əfşar İmperatorluğunda (1736-1796) sonrakı şahlar dövlətin ərazi bütövlüyünü bərpə edə bilmedilər.Azərbaycanda mərkəzi hakimiyətin olmaması nəticəsində (generallar)tabeçiliklərindən olan hərbi hissələrlə 20-yə qədər feodal döлət qurumları-xanlıqlar yaratıldı.Bunlardan ən böyükleri Qarabağ,Irəvan,Urmia,Təbriz və Şəki xanlıqları idi.Nisbətən güclü xanlıqlardan biri de Quba xanlığı idi.

1755-ci ildə Şəki xanı Hacı Çələbi külli miqdarda qoşunla Şirvanı almaq məqsədi ile gelib Ağsu şəhərini mühasirə etdi.Burada olan Hacı Məhəmmədəli xan Quba xanı Hüseynləi xandan kömək istədi. O da 3000 nəfər Quba qoşunu və 500 nəfər qüvvəyə malik olan Əmir

həmməd Hüseyn xan ağır vergilər təyin etməklə bir çox zülmlər icra etdiyindən,əhali qəzəblənmiş və qəlbəni nifratla dolmuş idi.Fətəli xan da bundan istifadə edərək,Dərbənd üzərinə yürüüb,iki ay mühasirədən sonra bir səhəbət əsnasında xanı oğlu ilə bərabər əsir və şəhəri də zəbt etdi.Dərbənd 1759-cu ildə,mühasirədən sonra alınmışdı.Dərbənd xanı Məmməd Hüseyn xan öz istəyinə görə Bakıda yurd saldı.Bu surətlə Fətəli xan Salyan'dan başqa Dərbənd şəhərinə də malik olmuşdur.

1758-ci ildə atası öldükdən sonra hakimiyətə gələn genç Fətəli xan Quba,Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvəti hökmədən kimi tanınmışdır.  
**1765-ci ildə Fətəli xan Əmir Həmzə üsminin bacısı Tutu bika ilə evləndi.Üsmi də Fətəli xanın Hüseyn xan Rudibarının qızından olan bacısı Xədicə bika üçün elçi gön-**



# Yaxın tarix – Quba xanlığı

Həmzə ümsi ilə bərabər iki düşməni barışdırmaq üçün gəldi.Hacı Çələbi,Hacı Piri adlı bir nəferi elçi göndərib onu hədələdi və geri qayıtmağı təklif etdi.Beləliklə,ış mühabibə ilə nəticələndi.Şəkinin coxsayılı qoşunu bu azaciq orduların qarşısında məğlub olub,qarət edildi və çoxu öldürüldü.

1756-ci ildə Hüseynləi xanın 20 yaşlı vəlīhdidə və oğlu Fətəlinin başçılıq etdiyi Quba qoşunları Salyan

dərdi.Lakin Fətəli xan öz bacısını bacılı Mirzə Məhəmməd xanın oğlu Məlikməhəmməd xana verdi.Məlikməhəmməd xan atası öz sağlığında hökumət başına keçirmişdi.

Xədice bikenin üstündə Əmir Həmzə ilə Fətəli xanın arasına ədəvət düşdü.Bir zaman keçidkən sonra Üsmi öz bacısını görmək bəhanəsi ilə Dərbəndə gəlib,Narinqalanı almaq fikrine düşdü.Fətəli xan bundan xəbər tutaraq,Quba qoşunu



xanlığına basqın etdilər.Salyanın yerli xanı İbrahim xan Rudbarda gizləndi.Salyan xanlıq kimi ləğv olundu.Bununla Salyan tam olaraq Qubaya birləşdirildi.Salyanı birləşdirməklə Quba xanları Həsənabad,Rudbar,Səfixan və Salyan limanı kimi mühüm iqtisadi məntəqələrə yiylənmiş oldular.Quba xanı tərəfindən təyin edilən Salyan hakimi oranı sultan titulu ilə idarə etməyə başladı.Hüseynləi xan 1758-ci ildə vəfat etdi.O,çəsəretli,ali himmetli bir xan idi.Həmişə ölkənin abadlığı və rəyyətinin asayış-i fikrində idi.

#### Fətəli xan

Fətəli xan Hüseynləi xan oğlu 1736-ci ildə Quba şəhərində ana-dan olmuşdu.Qarapapaq Azərbaycan türkü idi.Anası,Qaytaq kumuk-larından olan Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi.

1758-ci ildə hökumət başına Fətəli xan keçdi.Bu sıralarda Dərbənddə hökuməti idarə edən Mə-

almağa çalışan kor Ağası xan,Hüseyn xana pənah apardı.Hüseyn xan Avar xanzadələrindən Bulac və Məhəmməd Mirzənin sərkərdəliyi ilə Avardan qoşun götürüb Şirvana,Fətəli xanın üstünə gəldi.İki qoşun qarşılaşlığı zaman araya barışq məsəlesi düşdü.Gözənləmədən,her iki tərəfdən bir neçə nəfərin birdən-bira çəkışməsi nəticəsində arada şiddetli döyüş və vuruşma başlandı.Bu müharibədə Bulac və

yetirdi.Dişsiz Şamxal,Məhəmməd xanın qardaşı oğlu Eldar bəy və Şeyx Əli məsum iki tərefdən öldürülər.Məglub olan Fətəli xan da Qubada qalmağı münasib bilmeyib Salyana getdi.Üsmi Şamxalın nəşini götürüb apardı.Dərbəndin yaxınlığında yalandan Fətəli xanın öldürüləməsi xəberini Tutu bikəyə göndərdi,qalanın təslimini tələb etdi.Tutu bikə ona inanmayıb özü gecə-gündüz bürclərin üzərində qalanı mühafizə etməkle meşğul oldu.Qaziququqlu Məhəmməd xan Qubanı aldı.Üsmi Bakının üzərinə yürüdü.Qalanı almaq mümkün olmadıqdan,Məlikməhəmməd xanın ilxisini və kəndlərin məllərini qarət edib geri qayıtdı.

**Fətəli xan,himaya edilmək xahişi ilə dərbəndli Mirzə bəy Bayati elçi olaraq Rusiya İmperatoricəsi II Yekaterinanın (1762-1796) sarayına göndərdi.Özü isə gizləcə Şabrandan və Müskürdən keçib Dərbəndə gəldi.Bir az keçincə,əsgərləri onun ətrafına toplanmağa başladılar.Bu zaman Məhəmməd xan Qubanı tərk edib,öz mülküne qayıtmaga məcbur oldu.**

Bir il sonra,1775-ci ildə general-major De-Medemin komandası altında bir dəstə rus qoşunu Fətəli xanın köməyə gəldi.Eyni zamanda o, keçən il məşhur rus səyyahı Qmelini həbsə aldırıb öldürmiş Əmir Həmzə Üsmi'nin cəzalandırmağa məmər edilmişdi.Üsmi Başlıının bir ağaçlığında bütün qoşunu ilə ruslara hücum etdi.Lakin məğlub oldu,qoşunun bir hissəsi öldürüldü.Fətəli xanın qoşunu da tərəkəmə kəndlərini qarət edib yandıraraq Dərbəndə qayıtdı.Bundan sonra Kürə Nahiyyəsində Məhəmməd xanın külli qoşununu maşlub etdi.Onları qarət etdiqdən sonra,Yuxarı Təbərsərəni tabe etmək üçün Qalıq adlı yer yürüş etdi.Təbərsərənlər da dağılla və məşələrə arxalanaraq döyüşə çıxdılar və məğlubiyyətdən sonra tabe oldular.Həmin il Rusiya qoşunu Kızılıvara qayıtdı.Rusların bu köməyi Fətəli xan iqtidarda daha da möhkəmlənməsi-ne səbəb oldu.

**Fətəli xan,Xan Məhəmməd bəyi öz tərəfinə çəkdi.O,yuxarıda adı çəkiliş Üsmi'nin qardaşı oğlu olub,igidlikdə şöhrət tapmışdır.Fətəli xan Qubadan 100 ev köçürüdüb,Dərbəndin üç ağaçlığında ona**

ilə Dərbənd qalasını qorumaq üçün qala üzərine gəldi.Üsmi üç gün top-tüfəng ilə müdafiəyə qalxmışdi.Axırdı müqavimət göstərə bilməyib,dayanmadan Carçıqapıdan çıxb,öz mülküne qayıtdı.

1767-ci ildə Fətəli xan Şəki xanı Hüseyn xanla birləşdə iki tərəfdən gəlib,Məhəmməd Səid xan və Ağası xanın yenidən abad etdiqdə qədim Şamaxı şəhərini mühasirə etdilər.Məhəmməd Səid xan çare-siz qalib Fətəli xanın,Ağası xan isə Hüseyn xanın yanına getdi.Hüseyn xan Ağası xanı kor etdi.Fətəli xan da Məhəmməd Səid xanı həbsə alıb Dərbənddə göndərdi,şəhəri də Ağsuya köçürüdü.Her iki tərəfdən iki naib təyin etdilər.Ölkəni iki hissəyə böldüllər.Sədari və Qəsanı mahalləni Hüseyn xana,Şirvanın qalan hissəsi ise Fətəli xana çatdı.

Bir neçə vaxt keçidkən sonra Fətəli xan bütün Şirvan ölkəsini alı və qədim şəhəri yenə abad etdi.Kür çayının kənarında,Kotevan qalasında sakın olub,ölkəsini geri

Məhəmməd Mirzə öldürüldü.Hüseyn xan məğlub olub Şəkiyə,Ağası xan Kotevana getdi.

1774-cü ildə Ağası xan,Fətəli xanın qan düşməni və Qarabağa gəlməş avarlı Novsal xanı özüne müttəfiq edib,Şamaxı şəhərini alı. Fətəli xan Quba və Dağıstandan külli qoşun toplayıb,bakılı Məlikməhəmməd xanla birləşdə onlara qarşı müharibəyə girdi və məhərəbə qalıb çıxdı.Ağası xan qaçdı,Novsal xan isə qədim şəhərin yuxarı hissəsində çıxılmaz və çətin bir sıqıncaqda gizləndi.Fətəli xanın emri ilə Novsal xanı öz tərəfdarları ilə birləşdə öldürüldər.Əmir Həmzə Üsmi belə bir fürsəti qənimət saydı.Dişsiz Məhəmməd və damadı qaziququqlu Məhəmməd xan ilə əlbir olub Fətəli xana qarşı müharibəyə çıxdı.

Gavduşan düzündə çox şiddetli bir müharibə oldu. Bir-biri ilə əhd bağlaşmış iki qoşun məğlub edilmək ərefəsində ikən,yuxarıda adı çəkiliş Üsmi'nin oğlu Əli bəy,bir dəstə igidlə özünü qoşunun mərkəzində